

**Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduun
elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirləri maliyyələşdirilməsi
məqsədi ilə qrantların verilməsi üzrə
2013-ci ildə keçirilmiş 3-cü “Mobillik qrantı” müsabiqəsinin (EİF-Mob-3-2013-6(12))
qalibi olmuş layihənin yerinə yetirilməsi üzrə**

ELMİ HESABAT

**Layihənin adı: Radiesya ilə modifikasiya olunmuş polimer membranlarda
nanostrukturların alınma texnologiyasının öyrənilməsi**

Müqavilənin imzalanma tarixi: **03.02.2014-cü il**


Layihə rəhbərinin soyadı, adı və atasının adı: Hacıyeva Flora Viddadi qızı

Qrant layihəsinin müddəti: 1 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 mart 2014-cü il, 31 mart 2014-cü il


Məlumdur ki, hal-hazırda elm və texnikanın bir çox sahələrində polimer materialları əsasında alınmış nanostrukturlar çox geniş istifadə olunur. Bu strukturlar çevircicilər texnikasında, elektronika, optika, materialşunaslıq kimi sahələrdə geniş istifadəsini tapmaqdadır. Polimer əsasındaki nanostrukturlar materialların çoxsaylı fiziki və kimyəvi alınma texnologiyası mövcuddur ki, bu texnologiyalar bir-birindən üstün və çatışmayan cəhətlərə malikdir. Bütün bu alınma texnologiyalarının məqsədi çox kiçik ölçülərə malik, monodispers və matrisdə bircinc paylanmış nanohissəciklərin polimer mühitində alınmasıdır. Bu cür texnologiyaların işlənməsi və öyrənilməsi hal-hazırda dünya elmində aktual məsələrdən hesab olunur. Bu məqsədlə mən 01 mart-31 mart 2014-cü il tarixlərində *Türkiyə Respublikasının Ankara şəhərindəki Hacettepe Universiteti Kimya Fakültəsi nəzdindəki Radiesya və Polimerlər Elmi Araşdırma Laboratoriyasındatəcrübə* keçmişəm. Hesabat dövrü ərzində sözü gedən laboratoriyyada aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmuşam və Radiesya və Polimerlər Elmi Araşdırma Laboratoriyyası və Bakı Dövlət Universitetinin Nanoaraşdırırmalar laboratoriyyası ilə ortaqla biləcək elmi işlərin istiqamətlərini müəyyənləşdirmişəm. Bu istiqamət kimi ionlaşdırıcı təsirlərin o cümlədən qamma şüalanmasının təsiri nəticəsində müxtəlif metal nanostrukturların sintezi texnologiyasının mənimsənməsi müəyən edilmişdir. Səfər zamanı bu istiqamət üzrə xeyli sayıda eksperimental işlər aparmışam. Polietilen (PE), polipropilen (PP), polivinilidenflüorid (PVDF) polimer tozlarını qamma-süalanmasının təsiri ilə müxtəlif dozalarda (30 KQr, 50KQr) azot atmosferində şüalandırmışam. Məlumdur ki, bu cür ionlaşdırıcı təsirlər nəticəsində polimerdə radikallar əmələ gəlir. Bu radikalar gələcəkdə nanostrukturuların formallaşmasında ilkin rüşemlər rolunu oynayayacaqdır. Daha sonra əmələ gəlmış radikallara müxtəlif funksional qrup daşıyan birləşmələr (akril turşusu, qlisidil merakrilat) aşilanaraq polimer membranların modifikasiyası aparmışdır. Akril turşunun işərisindən də həmçinin azot keçirilərək germetik qapanmış polimer tozlarının üzərinə iynə vasitəsilə injektə edilmişdir. Akril turşusunun polimerlərə aşilanması 60°C -də 2 saat ərzində yan hamamı mühitində aparılmışdır. Daha sonra aşilanmış polimerlər filtrlənmiş, qalıq akril turşusunun yəni homopolimeri kənarlaşdırmaq məqsədi ilə üzəri müxtəlif

həllədicişlər (dimetilformamid, tetrahidrofuran, xlororform, toluol) yuyulmuş və 1 sutka ərzində qurudulmuşdur. Həmçinin akril turşusunun PE, PP, PVDF tozlarına aşilanması akril turşusunun müxtəlif konsentrasiyalarında aparılmış (40%, 80%, 100%) və onun aşilanmasının optimal konsentrasiyası müəyyən edilmişdir. PP+AT, PE+AT, PVDF+ATFT-İQ analizi aparılmış və infra qırımızı spektrılardan aşilanmanın maksimal dərcəsi müəyyən edilmişdir. Şəkil 1-də polipropilen polimerinin və 50 KQr dozada qamma şüaları ilə şüalanmış polipropilenə aşilanmış PP+AT İQspektrləri göstərilmişdir. Şəkildən göründüyü kimi akril turşusu aşilanmış polimerdə 1640 cm^{-1} yeni pik əmələ gelir ki, bu isə C=O rabiəsinin əmələ gədiyini göstərir. Bu isə onu göstərir ki akril turşusu PP polimerinə aşilanmışdır.




Şəkil 1. Polipropilen PP (a) və PP+Akril Turşusu FT-İQ spektrləri.

Analoji olaraq PVDF və PVDF (50 KQr)+AT İQ spektrləri analiz edilmiş və C=O rabiəsinin əmələ gəldiyi müşahidə olunmuşdur.



Şəkil 2. Polivinildenflüorid (PVDF) və PVDF (50 KQr)+Akril turşusunun FT-İQ spektrləri.

Aşılanmanın əsas məqsədi polipropilenə aşılanmış funksional qrupların müxtəlif ionları (Fe^{3+} , Fe^{2+} , Ag^+) asanlıqla sorbsiya etməsidir. Həmçinin 30 KQr, 50 KQr dozlarda şüalandırılmış PP, PE, PVDF tozlarına qlisidil merakrilat(QMA) aşılanmış və onların FT-İQ spektrləri analiz olunaraq oraya qlisidil metakrilatın aşılanması müəyyən edilmişdir. Daha sonra QMA aşılanmış nümunələrə iminodiacetik turşusu (İDT) aşılanmışdır. Sonrakı mərhələdə PP+AT və PP+QMA+İDT sistemlərinə Fe^{3+} ionunun sorbsiyası aparılmışdır və Fe^{3+} sorbsiya olunması müəyyən edilmişdir. Aparılan texnoloji prosesi sxematik olaraq aşağıdakı kimi göstərmək olar.




Şəkil 3. Polipropilen polimerinə qlisidili metakrilat və iminodiacetik turşusunun aşlanması prosesinin və Fe^{3+} ionunun sorbsiyasının sxematik görünüşü.

Aparılan texnoloji proseslərdən sonra PP+AT+ Fe^{3+} və PP+QMA+ Fe^{3+} sistemlərinin etanol məhlulu qarışığında yüksək dozada qamma şüaları ilə şüalandırıb polimer matrlislərdə

metal nanostrukturların alınması planlaşdırılır. Bu işler Nanoaraşdırmalar Laboratoriyasında davam etdirilməsi planlaşdırılır.

Həmçinin təcrübə keçmə zamanı BDU-nun Nanoraşdırmalar laboratoriyasında sintez olunmuş nanostrukturların Hacitepe Universitetinin Radiasiya və Polimerlər Elmi Araşdırma Laboratoriyasında kompleks fiziki-kimyəvi analizi aparılmışdır. PP+ZrO₂ əsasında sintez olunmuş polimer nanokompozitlərin termogravimetrik analizi (TGA), kristalliliklik dərcəsinin (DSC), mexaniki xassələri tədqiq edilmişdir.

Şəkil 4-də PP və ZrO₂ əsasındaki nankompozisiyalarının TGA spektrləri verilmişdir. Şəkildən göründüyü kimi ZrO₂ nanohissəciklərinin polipropilenə daxil edilməsi polimerin yanma temperaturunu 100°C-yə qədər artırır.



Şəkil 4. PP+ZrO₂ əsasındaki nanokompozisiyanın TGA spektrləri.

Layihə çərçivəsində aparılan elmi-tədqiqat işlərinin nəticələri elmi məqalələr şəklində hazırlanır.

Layihə rəhbəri

k.ü.f.d. Hacıyeva Flora Vidadi qızı